

# MİN DOVŞAN OTARAN ÇOBAN

Dünya  
xalqlarının  
nağılları



# GÖYƏRCİN

Tərcümə edən:  
Rafiq Yusifoğlu

Rəssamlar:  
Orxan  
İlqar  
Mətanət  
Aytən  
Vəfa

"Göyərcin"in kitabxanası  
Bakı-2005

Əziz balalar, yəqin ki,  
Siz "Göyərcin"in kitabxanası  
seriyasından çap etdiyimiz  
kitabları oxumusunuz. "Min  
dovşan otaran çoban" adlı bu  
kitabda dilimizə yeni tərcümə  
edilən nağıllar toplanmışdır.  
İnanırıq ki, bu nağıllar da  
sizin xoşunuza gələcək.



## MİN DOVŞAN OTARAN ÇOBAN

DÜNYA XALQLARININ NAĞILLARI



# "12 AY"

Slovak nağılı

Bir ananın iki kızı var idi; biri doğma, biri ögey. Ana doğma qızını çox sevir, ögey qızın ise paxillliğini çekirdi. Ona göre ki, Maruška adlı ögey qız gündən-günə gözəlləşir, Alyona adlı doğma qız ise gündən-güne daha da eybecərləşirdi.

Ana bəhane axtarırdı ki, Maruškanı evdən qovsun.

Yeni il təzəcə gelmişdi. Yanvar ayının soyuq günü idi. Alyona Maruškanın üstünə qışqırıb dedi ki, get mənə meşədən bənövşə dər getir. Bacısı deyəndə ki, axtı ilin bu vaxtında bənövşə olmaz, ana doğma qızına qahmar çıxdı:

- Yaramaz! Sən mənim qızımla nece danışırsan? Meşədən bənövşə dərib göturməmiş evə qayıtmal!

Yazlıq qız göz yaşları içinde meşəyə yollandı.

Soyuq qılinc kimi kesirdi. Birdən onun gözünə bir ocaq göründü. Qız yaxına gəldi. Gördü ki, ocağın dövrəsində on iki daş var. Hər daşın üstündə bir insan eyleşib. Adamlar qızdan soruşdular:

- Ay qız, nə üçün gəlmisin, nə axtarırsan?

- Mehriban insanlar, ögey anımla ögey bacım məni bənövşəyə göndərdilər. Əger bənövşə dərib apara bilməsem, onlar məni öldürəcəklər.

Ən hündür daşın üstündə oturan Yanvar üzünü ən kiçik qardaşına tutdu:

- Mart, gel sən mənim yerimdə eyleş.

Mart ən hündür daşın üstündə oturub əlindeki ağaclla ocağı qarışdırmağa başladı. Qar əridi. Kol dibindən bənövşələr boylandı. Alyona onlardan iri bir dəstə bağladı. Qardaşlara minnetdarlığını bildirib evə tələsidi.

Ögey ana ile ögey bacı bənövşəni görüb təəccübəndlər. Sehərisi gün onlar Maruškanı giləmeyvə dalınca meşəyə göndərdilər.

Qız yene gəlib on iki qardaşa öz dərdini söylədi. Bu dəfə Yanvar öz yerini lyuna verdi. Lyun ən hündür daşın üstündə eyleşib ağacını yelləyen kimi qar əridi, giləmeyvələr yetişdi. Qız xeyli giləmeyvə yiğib, qardaşlara təşəkkür etdi ve evə qayıtdı.

Ögey ana ile ögey qız giləmeyvəni acgözlükle yediler, Maruškaya isə bir gülə də qiymadılar.

Dişində şire qalan ana-bala sehərisi gün Maruškanı alma dalınca meşəyə göndərdilər. Yazlıq qız yene də göz yaşları içerisinde qardaşların yanına gəlib öz dərdini danışdı.

Yanvar bu dəfə öz yerini Sentyabru verdi. Sentyabr əlindeki ağaclla ocağı qarışdırın kimi alma ağaçı bar gətirdi. Qardaşlar qızı tələsdirdilər.

- Maruška, tez ol, almaları dər. Qız cəmi iki alma dərdi. Qardaşlarla sağollaş ibeve qayıtdı.

Almanın birini ana, birini isə Alyona dişinə çek-di. Onlar ömrülerində belə dadlı alma yeməmişdilər. Ancaq bir alma ilə bu cür acgöz adamları doydurmaqmı olardı?

Alyona ögey bacısına az alma dərdiyi üçün dişinin dibindən geləni dedi və sonra özü çoxlu alma dərmək üçün meşəyə yollandı. Qardaşlar onu görüb soruştular:

- Ay qız, nə üçün gelmişən, sənə nə lazımdı?

Qız Yanvarın üstüne çıxmırkıdı:

- Əl çək yaxamdan, qoca axmaq! Sənin nə işinə qalib ki, mən ne axtarıram.

Qəzəblənən Yanvar ağacını başının üstündə yelləməyə başladı. Bir anın içinde ocaq söndü, soyuq küleklər əsdi və qar yağdı. Tufanda yolu tapa bilməyən Alyona qarın altında qalib dondu.

Qızının meşədən qayımadığını görünən ana bərk narahat oldu. O, Alyonanın dalınca meşəyə yollandı. Soyuqdan bədxah ananın əli və ayağı dondu. O da qarın altında qalib öldü.

Maruška yemək hazırladı, inəyi sağdı. Nə qədər gözledisə, ögey anası ilə ögey bacısı gəlib çıxmadı. Onlar öz bədxah eməllərinin qurbanı oldular.

Yaz gəldi. Mauška gözəl oğlanla ailə qurdı. Onlar məhəbbət dünyasında xoşbəxt yaşamağa başladılar. Bu dünyada isə məhəbbətdən qiymətli heç nə yoxdur!



**Yunan nağılı**

# İLAN AĞACI

Kostikas adlı bir kasıb var idi. O, gün doğandan, gün batanadək işləyər, yorulmaq bilməzdi. İşini qurtarandan sonra tütek çalar, onun gözəl sesindən özü də zövq alardı.

Bir gün Kostikas tütek çalandı hardansa bir ilan gelib mahnının sədaları altında rəqs etmeye başladı. İlan rəqsini qurtarandan sonra baş eyib yoxa çıxdı. Onun rəqs etdiyi yerde bir kisə qızıl görən Kostikas heyretləndi. O, qızılları götürüb evə getdi ve başına gələnlərin arvadına danışdı. Ancaq arvadına möhkəm möhkəm tapşırı ki, bu haqda heç kəsa heç nə demesin. Düz bir il kisi hər gün tütek çaldı, ilan ise rəqs edəndən sonra bir kisə qızıl bağışlaşdı.

Kostikas ölkənin en varlı adamlarından birinə çevrildi.

Ancaq bir gün tüteyin səsinə ilan gəlmədi.

Kostikas onun yuvasını qazmaq qərarına geldi. Birdən o gördü ki, ilan ölüb. Kişi acı-acı ağladı ve ilanı getirib həyətlərində basdırıldı.

Günler bir-birini evez etdi. İlanın basdırıldığı yerdə bir ağac bitdi. Kostikas həmin ağacı ilan ağacı adlandırdı, ancaq bu haqda heç kəsa, hətta arvadına da bir söz demədi. Hər bazar günü adamlar bu sehri ağaçın başına yiğışır, onun nə ağacı olması haqda mübahisə davam edirdi. Hami mərc gelir, çoxlu pul qoyur, ancaq bu ağacın nə ağacı olduğunu tapa bilən tapılmış ki, tapılmış. Kasıb Kostikas həmişə mərci udur, çoxlu pul qazanırdı.

Həmin kənddə bir hiyləgə tacir yaşayındı. O qərara gəldi ki, nə yolla olur-olsun bu ağacın

sirrini öyrənməli, Kostikasın bütün var-dövlətinə sahib olmalıdır. Bu məqsədlə o, Kostikasın arvadına hədiyyələr verdi və nəhayət, öyrəndi ki, bu ağac ilan ağacıdır.

Növbəti bazar günü mərc-ləşmə mərasimində o, bütün var-dövlətinə girov qoydu və mərci ududu. Kostikasın bütün pulları, qızılıları elindən getdi. Onu öz doğma evindən də qovdular. Arvadının xəyanətinin qurbanı olan Kostikas çöllərə düşdü. Qarşısına gələn müdrik qocaya öz başına gələnləri danişdi. Qoca ona dedi ki, sənin taleyin Günsənin evindədir.

Qoca bu sözleri deyib qeyb oldu. Kostikas Günsənin evini ax-tarmaga başladı. Qarşısına bir qarı çıxdı. Başına gələnləri danişdi. O saat başa düdü ki, bu adı qarı deyil, onun taleyidir.

Qarı Kostikasa dedi ki, səbrli ol, gel birlikdə Güneş gözləyək.

Nəhayət, Güneş gəlib çıxdı. Qarı ona yarvardı ki, başına müsibətlər gelən insana kömək etsin.

Günəş Kostikasə dedi:  
- Öz kəndinə qayit və səni müflis edən, bu güne salan tacirlə mərcə gir. O deyəcək ki, şərqdən, sən isə mərc gəl ki, yox, bu gün günəş şimaldan doğacaq.

Kostikas Günsənin dediyi kimi etdi. Tamahkar tacirlə mərc gəldi ki, bu gün günəş şərqdən yox, şimaldan doğacaq. Qəlebəsinə tam əmin olan tacir Kostikasın elindəki sonuncu qızillara sahib olmaq üçün camaatin qarşısında söz verdi ki, əger uduzsa, bütün var-dövlətindən el çəkəcək.

Hamı həyəcanla Günsənin doğmasını gözləyirdi. Tacirin işa ürəyi partladı. Şimaldan doğan gündeş dörd yana şəfəq saçırı. Yenidən var-dövlət sahibi olan Kostikas isə xoşbəxt-xoşbəxt gülümşəyirdi.

# ÇAR VƏ DÜNYA GÖZƏLİ



Biri var idi, biri yox idi. Bir quldur var idi. Onun var-dövləti başından aşırıdı. Ölüm ayağında olan həmin quldur arvadını yanına çağırıb dedi:

- Mən öləndən sonra bütün var-dövlətimi yoxsullara payla. Təkcə qılincımı, atımı və itimi saxla. Oğlum böyüyəndə yadi-garlarımı ona verərsən.

Ərinin ölümündən sonra arvadı onun vəsiyyətinə əməl etdi.

Nağıl dili yüyrək olar. Quldurun oğlu böyüüb boyabaşa çatanda anası atasından qalan yadi-garları ona verdi.

Quldur oğlu qılinci götürüb ata mindi. Atı meydana çapıb, iti də yanına səslədi. O, təsadüfən meydanda çarın oğlunu tapdalayıb öldürdü. Qoşun quldur oğlunun üstünə hücum etdi.

Yeni-yetmə genc özünü itirmədi. Yel qanadlı atını çapıb aradan çıxdı.

Oğlan az getdi, üz getdi, dərə, terə, düz getdi, gəlib bir billur sarayın yanına çıxdı. Ha boylandısa, içəri girməyə yol tapa bilmədi. Baxıb gördü ki, sarayın içinde bir dünya gözəli var. Ondan xahiş etdi ki, qapını açsin. Qız isə dedi ki, qapını gerək sən özün açsan.

Quldur oğlu qılincını qalaya çırpan kimi onun qapıları taybatay açıldı. Qızla oğlan sarüşaq kimi bir-birinə sarıldılar. Onlar ailə qurub xoşbəxt ömrə surməyə başladılar. Bir gün dünya gözəli hamamdan qayıdanda onun billur başlığıının bir tayı çaya düşüb axdı.

Çarın qulluqçuları bu başlığı tapıb heyran qaldılar. Təsadüfi deyildi ki, başmanın üstündə "Dünya gözəli" sözü yazılmışdı. Adamlar hədiyyə almaq həvəsi ilə billur başlığı çarın yanına apardılar. Billur başlığı götürüb heyran qalan hökmdar əmr etdi ki, onun sahibini yerin deşiyindən də olsa tapıb getirsinlər.

Təsadüfi deyil ki, atalar belə deyib: "Soraqlaya-soraqlaya gedib İstanbula çıxa bilərsən".

Çarın adamları gəlib Dünya gözəlini tapıldılar. Dedilər ki, hökmdar səninlə evlənmək isteyir. Qız onlara dedi ki, ərim gəlməmiş başınızı götürüb qaçın. Yoxsa sizin üçün çox pis olacaq.

Elçilər qızın cavabını çara çatdırıldılar. O, qızı getirmek üçün beş yüz nəfərlik qoşun göndərdi. Quldur oğlu sehrlı qılinci ilə qoşunu qırıb-çatdı. Açıqli çar neçə dəfə qoşun göndərsə də, məqsədine çata bilmədi.

Çar bir küpəgirən qarını çağırıb dedi ki, nə yol ilə olur-olsun gedib Dünya gözəlini mənə gətirməlisən.

Qarı ipəkdən uçan şar düzəldirdi. Şari gizlədib özünü biciliyə vurdı. Dünya gözəlinin yol azmış qariya rəhmi gəldi, onu saraya apardı. Qarı quldur oğlunun da, onun aryadının da etibarını qazandı. Onların qılığına girib öyrəndi ki, oğlanın bütün gücü onun qılincindənadir. Gecə fürset tapan qarı qılinci oğurlayıb derin bir hovuzun içində atdı. Oğlan o saat xəstələndi. Qarı dərman bitkisi yiğmaq adı ilə Dünya gözəlini billur qəsirdən qıxardı. Onu tovlayıb uçan şara mindirdi və çarın yanına apardı.

Çar dizi görəndə ağıl başından çıxdı. Dedi ki, onunla evlenmək isteyir. Başqa carəsi qalmayan qız razılaşdı, ancaq vaxt udmaq məqsədilə qırx gün möhlət istədi.

Dedi ki, qoy ölkenin her yerindən gəlib mənim gözəlliyyimi görsünlər. Toyun qırxinci günü mən səni cavən bir oğlana çevirəcəyəm. Yalnız bundan sonra biz evlənə bilərik.

Çar razılaşdı. Toy gününü təyin edib gözləmeye başladı.

Sizə kimdən xəber verək, quldur oğlundan. O, xəstəlik-dən üzüldür. Bilirdi ki, qarı qılinci oğurlamaqla ona kəlek gəlib.

At dərdli-dərdli kişnəyir, it acı-acı hürür, oğlan isə yataqda inildəyirdi. Bəlanın hardan gəldiyini bilən gənc itə dedi:

- Mənim sadiq dostum! İndi bütün ümidiş sənədir. Əgər mənim qılincımı axtarib tapa bilməsən, ölüm yatağından qalxa bilməyəcəyəm.

At qılinci axtarmağa getdi. Gördü ki, o, hovuzun lap dibin-dədir. Vəfali it bir neçə dəfə hovuza baş vurub, çətinliklə qılinci çıxara bildi. Onu gətirib sahibinə verəndə oğlanın gözlerinə işiq, qollarına təpər gəldi. O, yataqdan qalxıb ata mindi və öz sevimli həyat yoldaşını axtarmağa getdi. Kənd-kənd, şəhərbəşəhər at çapan oğlan paytaxta çatdı və toy haqqında xəbəri eşidib, hər şeyi başa düşdü.

Oğlan ibasını dəyişib toy evinə getdi. Qız o saat ərini tanıdı. Onu aparıb gelin otağında gizlətdi. Şah cavanlaşmaq ümidi ilə Dünya gözəlinin yanına gələndə oğlan qılıncla onun boynunu vurdı. Səhərisi gün dünya gözəli gelinlik paltarı geyinib öz əri ilə adamların qarşısına çıxdı. Dedi ki, söz verdim kimi mən qoca çarımızı cavanlaşdırıdım.

Camaat heyrətə geldi. O gündən quldur oğlu çar, onun həyat yoldaşı isə çariça oldu. Atalar doğru deyib: "Özgəyə quyu qazan, özü düşər..."



# HEYVANLARIN, QUŞLARIN DİLİNİ BİLƏN ÇOBAN

**Q**

ədim zamanlarda bir çoban yaşayırı. Bir dəfə o, sürüünü otlağa aparanda uzaqdan gördü ki, meşə od tutub yanır. Yaxına gedəndə odun içinde bir ilan dil açıp çobana yalvardı:

- Ey xeyirxah insan, məni bu alovdan xilas elə! Əvəzində nə istəsen sənə bağışlayaram. Mən ilanlar kralının oğluyam!

Çoban yanğını söndürüb ilani xilas etdi. Onlar ikisi köməkliş yekə bir daşı qaldırdılar. İlən yerin altındakı iri bir deşiyər gibib çobana dedi ki, qorxma, ardimca gel!

Onlar az getdilər, üz getdilər gəlib ilanlar kralığına çıxdılar. İlən kralı çobana dedi:

- Ey kasib oğlan! Sen mənim oğlumu ölümdən xilas etmişən.

Ürəyindən ne keçirse, məndən istə!

Çoban dedi:

- Mən heç ne lazım deyil. Ancaq bütün heyvanların, quşların dilini bilmək istəyirəm.

İlanlar kralı razılaşdı. Ancaq oğlana dedi ki, bu haqda heç kəs heç nə bilməməlidir. Əgər oğlan sırrını açsa, o saat ölcək.



Çoban ilanlar kralına söz verdi ki, bu haqda heç kəs heç nə deməyəcək. Oğlan ilanlarla vidalaşıb, yerüstü dünyaya qayıdı.

Çoban evə qayıdanda üstündə koğuş-oyuğu olan bir ağaca rast gəldi. Budaqda əyleşən saşsağınlar bir-birinə deyirdilər ki, bu ağacın koğuşunda çoxlu-çoxlu pul gizləyiblər.

Oğlan heç bir söz deməyib evə getdi. Qaranlıq düşəndə bir arabə götürüb həmin ağacın yanına gəldi. Pulları koğuşdan çıxıb arabaya yüklədi. Eve gəlib özüne bir imarət tikdirdi. Baş çobanın qızı ilə evləndi.

Ancaq arvadı ona dinclik vermir, elə hey soruşturdu:

- Sən bu qədər pulu hardan almışan?

- Bu haqda məndən heç nə soruşturma!

Ancaq arvad ərindən el çəkmirdi ki, çəkmirdi.

Evin sobasının yanında iki pişik bir-biri ilə səhbət edirdi. Qoca pişik cavabı dilə tutub onu piy oğurlığına göndərmək istəyirdi. Bunu eşidən çoban güləndə arvadı israrla ondan sorusdu ki, nəyə gülür-sən. Çoban pişiklərin səhbətini ona danışdı.

- Bəs sen bunları hardan bilisən?

- Arvad, gel soruşma, eger bu sırrı açsam, men ölcəyəm.

Bir dəfə ərle arvad atları minib yarmarkaya gedirdilər. Atlar bir-biri ilə danışındı. Arvadın mindiyi at çobanın atına deyirdi:



Oğlan çobanın sənənə  
kroməntən qoynunu

- Sənə nə var e, yükün  
yüngüldü. Mən isə bu yekelikde  
gonbul bir adamı aparıram. Bunu es-  
idən çoban berkən güldü və atların söh-  
bətini arvadına danışdı. Ancaq arvad nə qədər  
eledisə, ona öz sırrını açmadı.

Eve geləndə itlərin söhbətindən oğlan öyrəndi  
ki, onlar qurdun yağılı dilinə aldanıb bir neçə qoynunu  
ona hədiyyə ediblər. Bodri adlı köpək itlərin üstünə acıq-  
lanıb deyirdi:

- Çobanın çörəyi sizin burnunuzdan gəlsin. Siz nə  
cüretlə sahibinize xəyanət etdiniz!

Bunu eşidən çoban o biri itləri evdən qovdu,  
Bodriyə isə mükafat olaraq bir tike çörək atdı.

Elə bu vaxt çobanın arvadı gəldi. İki ayağını bir baş-  
mağa diredi ki, mütləq öz sırrını mənə açmalsan.

Kişi çox dedi, arvad az eşitdi. Axır ki, çoban  
sırrını açmaq qərarına gəldi. Ancaq  
əvvəlcə bir tabut hazırladıb onun  
içinə girdi. Sırrını açmamışdan əv-  
vel daha bir tike çörək kəsib sa-  
hibinə sadıq köpəye atdı.

İt isə çörəyə dilini de  
vurmadi. Elə bu zaman xoruz qa-  
çıb gəldi və çörəyi dimdikləməyə  
başladı. İt ona acıqlandı:

- Ey axmaq, bizim sahibimiz  
indi ölcək, sən isə arxayınca çörəyi  
dimdikləyirsən.

Xoruz dilləndi:

- Axmaq sən və sənin  
sahibindi. Gör mənim nə qədər arvadım  
var. Bir sözüm onların hamısı üçün qanun-  
du. Sənin tərifli sahibin isə bir arvadla ba-  
cara bilmir.

Bunu eşidən çoban o dəqiqə tullanıb  
tabutdan çıxdı. Arvadını döyüb  
tapşırıdı ki, bir de mənim  
sırımı soruşsan, səni  
öldürəcəyəm.



# MİN DOVSAN OTARAN ÇOBAN



sirlikdən qaçan Vsemil adlı bir cavan vətəne doğru yol gedirdi. Onun bir parca çörək ve bir kiçik qabla dolu süddən başqa heç nəyi yox idi. Yoldan ise bir manat pul təpmişdi. O, olan-qalan azuqesini ehtiyat saxlayır, mer-meyvə ilə dolanırdı.

Mesənin dərinliyində onun qarşısına bir qoca çıxdı. O, Vsemildən çörək istədi. Oğlanın qocaya rəhmi geldi və bir parça çörəyi ona verdi. Qoca acgöz-lükə çörəyi yedi, əvəzində oğlana bir tütek bağışlayıb, yoxa çıxdı.

Vsemil meşədən çıxıb səhra ilə yoluna davam edəndə qarşısına ayrı bir qoca çıxb ona yalvardı:

- Oğlum, susuzluqdan dodaqlarım çat-çat olub. Mənə içməyə bir şey ver.

Oğlan çar-naçar südü qocaya verdi. Qoca acgözlükle südü başına çekdi. Sonra oğlana bir şallaq bağışlayıb qeyb oldu. Vsemil yoluna davam etdi. Gördü ki, ağacın dibində bir qoca oturub ağlayır. Oğlan qocanın ağlamağının sebəbini sorusunda məlum oldu ki, qoca pulunu itirib, elə buna görə də evə qayıtmaya qorxur. Vsemil fikirləşmədən tapdığı pulu qocaya bağışladı. Bu qoca da oğlana bir mixça verib, o biri qocalar kimi gözdən itdi.

Gümanı heç nəye gəlməyen oğlan bir vilayətə gedib çıxdı və özünə iş axtarmağa başladı. Eşitdi ki, vilayətin panına dovsan otaran bir çoban lazımdır. Amma panın şərti çox ağır idi: - Min doşanı ele otarmalısan ki, bir dənəsi de itməsin.

Pana çobanlıq edən ne qədər cavan şərti yerinə yetirmədiyi üçün qul kimi işləməyə məcbur olmuşdu.

Vsemilin öz bextini sinamaqdan başqa çaresi qalmamışdı.

Dovşanları açıb örüşə buraxanda adamlar qərib çobanın halına acıyr, istehza ilə gülürdüler. Ancaq möcüzə baş verdi.



Oğlan qocanın bağışladığı tüteyi çalmağa başlayan kimi dovsanlar əsgər kimi nizama düzülüb komanda gözlədilər. Vsemil onları asanlıqla otlığa apardı. Ona ağırlıq etməsin deye belindəki mixçanı çıxarıb yere vurdu. Dovşanlar mixçanın etrafında otlamağa başladılar. Ot qurtaran kimi oğlan mixçanın yerini dəyişməyə başladı.

Şallağı yelləyen kimi kenara qaçan dovsanlar qayıdır onun yanına gəldilər. Adamların ağıza qalmasıdı. Axşam dovsanları sayıldı. Düpədüz min dənə idi. Pan lap çəşib qalmasıdı. Ancaq vəd etdiyi kimi öz qızını dovsanları otara bilən bir çobana vermək ona ağır gelirdi. Elə buna görə də o, müxtəlif tedbirler görməyə başladı. Əvvəlcə gombul aşpaş qadını Vsemilin yanına göndərdilər. Aşpaş ağlayıb dedi ki, pan üçün bışirdiyim dovsanı yandırmışam. Bir dovsan verib məni xilas etməsen, ağa məni öldürəcək. Oğlanın aşpaşa rəhmi geldi. Ona bir dovsan verib yola saldı. Lakin şallağı yelləyən kimi dovsan qadının qucağından düşüb çəmənə qayıtdı. Axşam yene də dovsanların sayı düz gəldi.

Səhərisi gün pan öz qızını çobanın yanına göndərdi. Oğlan başa düşdü ki, bu da yeni bir hiylədir.

Ancaq özünü sindirmədi. Dovşanlardan birini qızı verdi. Atasının tapşırığını yerine yetirən qız sevincək saraya girmək istəyəndə oğlan şallağı yellədi. Dovşan qızın qucağından düşüb qaça-qaça otlığa qayıtdı.

Səhərisi gün heç kəsə etibar etməyen pan özü libasını dəyişib çobanın yanına getdi. Oğlan onun da xahişini yere salmadı. Ancaq pan aldığı dovsanı ne qədər bərk tutsa da, oğlan şallağı yelləyən kimi o, qəfleten tullanıb çobanın yanına qaçıdı.

Panın şartına görə oğlan onun qızına sahib olmaq üçün çoxlu nağııl danışmalı oldu. Nağıllar bir-birini əvəz edirdi. Pan isə qışqırıb deyirdi ki, yene

Bunu görən oğlan panın necə gəlib ona qorxdı ki, oğlan onun itin burnunu necə

buna görə də tez qışqırıb  
sənə verməyə  
Beləliklə, ağıllı və  
oğlan panın  
ni oldu və  
xoşbəxt günər  
yaşamağa  
başladı.

yalvarmasını danişdi. Pan  
öpməsini də danişa. Elə  
didi ki, mən qızımı  
raziyam.  
xeyirxah  
kürəkə



# NƏ ÜÇÜN QOCALARA HÖRMƏT EDİRLƏR

Bir qəddar çar əmr verdi ki, ölkədəki bütün qocaları öldürsünlər. Ona görə ki, qocalar ne ekə, ne biçə, ne də odun doğraya bilirlər. Onlar bütün günü evde oturur, havayı yerə yeyib-içir, el-ayağa dolaşırlar.

Çarın cəlladları elçeklərini geyib baltalarını əllerinə götürdülər. Tekcə bir boyarin qoca atası salamat qaldı.

Boyarın öz atasına rəhmi geldi. Ölkədə heç kəs bundan xəber tutu bilmedi. Qəddar çarın bir dəlisov atı var idi. Heç kes onu ram edə, mine bilmirdi. Sarayda bir çoxbilmış, hiyləgər qarı yaşıyırıdı. Çar ondan soruşdu ki, bu atı sakitləşdirmək üçün bir tədbir gör. Qarı dedi:

- Sən öz boyarlarına əmr et ki, herəsi qumdan bir cilov toxuyub getirsin. Əger belə olsa, at öz dəliliyindən el çəkəcək.

Zalim çar öz boyarlarını yanına çağırıb əmr etdi:

- Səher hərəniz mənə qumdan toxunmuş bir cilov getirməsəniz, özünüyü ölmüş bilin.

Başlarını itirmiş boyarlar vahimə, qorxu içerisinde öz evlərinə getdilər.

Onlar na edəceklerini bilmirdilər. Atasını gizləyən boyar da eve fikirlə-fikirli qayıtdı. Qoca atası ondan soruşdu:

- Oğul, niye fikirləsen?

Boyar çarın axmaq qərarı haqqında ona məlumat verdi.

Qoca gülümşündü:

- Elə bundan ötrü narahatsan? Heç fikir eləmə. Sabah çar sizi çağırıb sorusunda ki, "qumdan toxunan cilov hanı?" belə cavab verərsən: "Qüdretli hökmər, biz qumdan cilov hörmətə hazırlıq. Ancaq heç demədiniz ki, sizə qalın, yoxsa nazik cilov lazımdır. Həmin cilovdan birini bize verin ki, ona baxıb yenisiñ toxuyaq".

Oğul atasının dediyi kimi elədi. Çar onun ağıllı cavabını eşidib başını aşağı əydi və dedi:

- Həqiqət, həqiqətdir. Mən size nümunə verə bilmərəm. Axi qumdan toxunmuş cilovu mən hardan alım ki, sizə verim?



Bundan sonra çar boyarları cəzalandırmadı. Yayda heç zaman görünməmiş bir quraqlıq oldu. Hər şey yanıb sovuldu. Gelən il ekmek üçün bir gilə də toxum qalmamışdı. Ölkenin üstünü acıdan olmək təhlükəsi almışdı.



Çarın qayğıları başından aşındı. O, boyarları yanına çağırıb dedi:

- Sabah hardan olur-olsun sepiñ üçün toxum tapıb getirin. Yoxsa sizin hamınızın boynunu vurduracağam.

Çarın yanından çıxan boyarlar özlərinde, sözlərinde deyildilər. Toxumu hardan tapsınlar?

Oğlunu qəmlı görən qoca ata soruşdu:

- Oğul, ne olub?

- Eh ata, bu dəfə sən menim dərdimə çare tapı bilməyəcəksən. Ona görə ki, bizim ölkəmizdə bir dənə də olsun buğda qalmayıb. Çar isə biz boyarlara emr edib ki, hardan olur-olsun buğda toxumu tapıb getirək.

Qorxma, oğlum. Hər bir dər-dən çərişə var. Sabah çara deyərsən ki, əmr etsin, bütün qarışqa yuvalarını eşsinlər. Bu yuvalardan kifayət qədər toxumluq buğda tapa bilerlər.

Səherisi gün çarın emri ilə qarışqa yuvalarını qazib hər yuvaladan bir kisə buğda yiğdilar. Bunu görən çar ona ağıllı məsləhət veren boyar dan soruşdu:

- De görüm sənə bu ağıllı məsləhəti kim verib?

- Deyə bilmərəm, hökmər. Əger desəm, siz əmr edəcəksiniz ki, məni assınlar.

- Qorxma daniş! Söz verirəm ki, sənin başından bir tük də əşkik olmayıcaq.

Boyar boynuna aldı ki, çarın əmrinin eksinə olaraq o öz qoca atasını gizləyib. Bütün bu ağıllı məsləhətləri ona qoca atası verib.

Bütün bunları eşidəndən sonra çar yeni bir əmr verdi:

- Heç kəsin qocaları incitməyə haqqı yoxdur. Hami onlara hörmət etməli, qayğı göstərməlidir.

# NƏ ÜÇÜN İT PİŞİYƏ HÜRÜR, PİŞİK SİÇAN YEYİR?



Bütün heyvanların hökmdarı insan ite onuna birlikdə gəzmək, həyət-bacanı qorumaq hüququ vermişdi. It bu etibara görə çox sevinir, qırṛəlenir, pişik isə onun paxilliğini çəkirdi. Nəhayət, bir gün pişiklər məsləhətləşib qərara gəldilər ki, insanların ite verdiyi hüququ oğurlasınlar. Belə də etdilər. Ita hüquq verilməsi haqqında kağızı oğurlayıb, ucuq bir anbara gizlədilər.

Bir sıçan təsadüfən insanların ite verdiyi kağızı görüb sevindi və qaçıq bacı-qardaşları müstəluqladı. Sıçanlar çox fikirləşdilər ki, nə yolla olur olsun, bu qərarı özlərinde saxlasınlar. Ancaq necə? Uzun müddət onlar bir qərara gələ bilmədilər. Nəhayət, ən böyük və ağıllı sıçan dedi:

- Bacılar, qardaşlar! Mənə elə gəlir ki, bu hüququ özümüzde saxlamağın ən yaxşı yolu onu yemekdir. Belədə heç kəs onu bizim elimizdən ala bilməz.

Bu teklif bütün sıçanların xoşuna gəldi. Onlar o saat gözəl bir ziyafləti teşkil edib üstünə hüquq yazılmış kağızı son tikəsinə qəder yedilər.

Bir gün it xəber tutdu ki, onun huququnu oğurlayıblar. O, pişiyin üstünə cumub, kağızı qaytarmağı israrla tələb etdi. Pişik çar-naçar razılaşdı. Ancaq qoyduğu kağızı yerində tapa bilmədi. O saat başa düşdü ki, kağızı sıçanlar oğurlayıb. Pişik sıçanların üstünə hücum edib kağızı tələb elədi. Sıçanlar qorxsalar da, kağızı vere bilmədilər. Çünkü son tikəsinə qəder onu yemişdilər. Elə o vaxtdan itlərin pişikləri görməyə gözü yoxdur. Pişiklər rastlarına çıxan sıçanları o saat yeyirlər.

## İLYANA KOZINZYANA

Ədim zamanlarda bir çarın Ionitse adlı gözel bir oğlu var idi. Ionitse ilxiçi ilə at otarmağı getməyi çox xəslayır. Bir dəfə şəhrlər gölün sahilində atlar otlayan-də ionitse uzanıb yatdı. Göldən bir gözel qız çıxbı onu bağırına basdı, öpdü, ancaq ne qədər çalışısa, onu yuxudan oyada bilmədi. Sonra qız gölə girib görünməz oldu.

İlxici ionitseni yuxudan oyadıb, ehvalatı ona danişdi. Oğlan çox pərişan oldu.

Şehəri gün oğlan hemin gözel qızı görmək arzusu ilə gölün sahilinə getdi. Bu dəfə də oğlanı yuxu apardı. Qız sudan çıxbı onu öpüşlərə qərq elədi, ancaq oyada bilmədi ki, bilmədi. Ağlaya ağlaya gölə qayıtdı.

Üçüncü gün ionitse özüne söz verdi ki, yatmayıb qızın yolunu gözləyəcək. Ancaq bu dəfə də o, dərin yuxuya getdi. Qız yena da sudan çıxbı şahzadəni öpdü, öz barmağındaki üzüyü çıxarıb oğlanın barmağına, oğlanın üzüyünü isə öz barmağına taxıb şəhrlər gölə qayıtdı. Oğlanın daş kimi yatdığını görən qız acıça düşüb özüne söz verdi ki, bir daha sahile çıxbı oğlanın yanına qayitmayacaq.

Ionitse yuxudan durub gördü ki, öz üzüyü yoxdur, əvəzində isə onun barmağına başqa bir üzük taxılıb. Üzüyün üstündə yazılmışdı: "Qızıl saçlı, ilahi səsli İlyana Kozinzyana". Oğlan yazılı oxuyub çox pərişan oldu. Qərara gəldi ki, nəyin bahasına olursun, axtanı İlyananı tapacaq.

Ionitse bütün var-dövlətinə kasıblara payladı. Ayağına dəmir çəkmə geyib, əline demir esa alıb sevgilisini axtarmağa getdi. Nə etmek olar, məhəbbət insani dünyanın ən uzaq guselerinə de səsliyə bilər.

Ionitse dünyanı gəzə-gəzə əvvəlcə kiçik, sonra ortancı, daha sonra isə böyük bacısının ərdə olduğu uzaq diyarlara getdi. Ancaq heç yerde İlyanadan səs-soraq tapa bilmədi.

Ionitserin üreyi derdən üzülürdü. Ancaq o ümidi itirmir, başında dəli bir sevda öz İlyanasını axtarırdı...

Ionitse az getdi, üz getdi, dərə-təpə düz getdi, nəhayət, köhnə bir dəyirmanın yanına gəlib çıxdı. Nezakətə salam verib, öz dərdini qoca dəyirməngə danişdi. Deyirmançı dedi ki, həla indiyəcən bər dəyirmana bir yer adamının ayağı dəyməyib.

Deyirmanın sahibi ele hemin qızdır. O, ilde bir dəfə doqquz nəhəng qızla bura dən gönderir. Men bir gecədə hemin dəni üyüdüb, quşularla İlyanaya göndərirəm.

Qoca unu üyüdüb, quşlara yükledi. Ancaq oğlanı na qədər axtardısa tapa bilmədi. Ionitse isə etibarlı yerde idı. Un kiselerini boşaldanda, bir kisenin içində gözel bir oğlan çıxdı. İlyananın aşpaçı oğlanın kimliyini soruşdu. Ionitse başına geləni qadına dañıdı.

Bir gün Ionitse aşpazin əvəzine unu yoğurub çörək bışirdı. İlyana çörəyi görüb soruşdu ki, bunu kim bışırıb. Qadın and-aman elədi ki, kim olacaq, mən özüm. Bir gün xəmır yoğuranda Ionitse üzüyü onun içine qoysdu. İlyana çörəyin içinde öz üzüyünü görəndə hər şeyi anlıdı. Aşpaç çörəyi Ionitserin bişirdiyini boynuna aldı.

İlyana emr etdi ki, Ionitserin onun yanına getirsinlər.

İki sevgili sarmaşıq kimi bir-birine sarıldılar. Sonra onların toyu oldu. Bir-birlərini dərin məhəbbətlə sevən gənclər şad və xürəm yaşamaya başladılar.

Hind nağılı

## AMBE VƏ RAMBE

Sıçanlarla dolu olan büyük bir evde bir pişik yaşıyordu. O her gün istediyi qəder sıçan tutub yeyir, bollaq içinde ömrü sürdürdü.

Günler, aylar ötdü, pişik qocaldı, sıçan ovlamaq onun üçün günden-güne çətinleşməye başladı. Pişik çox fikirloşdu ve bir gün sıçanları yanına çağırıb dedi:

- Sıçanlar, heç bilirsiniz sizi niye çağrırmışam? Boynuma alıram ki, sizi çox inçtimişem. İndi tutduğum işden özüm də peşimən olmuşam. Arxayınca gəzib, dolasın. Bundan sonra mən sizin birinize de toxunmayacağam. Ancaq şərtim var.

Gərek her gün cergə ile mənim qarşımdan keçib baş eyəseniz.

Sıçanlar çox sevindilər ve pişiyin şərini qəbul etdilər. Onlar her gün iki dəfə pişiyin qarşısından keçib baş eyir, pişik isə sakitcə dayanıb itaətkar sıçanlara tamaşa eleyirdi. Ancaq axırkıncı sıçan baş eyəndə bir göz qırpmında onu tutub yeyirdi. Bundan əvvəlki sıçanların heç birinin xəberi olmurdur.

Sıçanların arasında Ambe adlı iki dost var idi. Günlər ötdükce onlar hiss elədilər ki, sıçanların sayı azalır. Onlar pişikdən şübhəlenməyə başladılar. Qərra geldilər ki, her gün pişiyin qarşısından keçəndə Rambe birinci, Ambe isə axırkıncı keçsin.

Cərgənin önünde gəden Rambe ədəb-ərkanla pişiyə baş eyəndən sonra qışqırıb soruşdurdu:

- Ambe, qardaşım, hardasan?

Cərgənin axırdan Ambenin səsi eşidildi:

- Rambe, narahat olma, mən buradayam. Beleçə günler keçir, pişik sıçanları tutmağa cəsəret etmirdi. Qorxurdu ki, firıldığının üstü açıla.

Nəhayət, bir gün acları ona güc geldi. Qəzəbəle Ambenin üstüne tullananda bunu bütün sıçanlar gördülər ve pişiyin firıldığının üstü açıldı.

Pişik o gündən bir dənə de sıçan tutu bilmədi. Ariqlayıb öldü.

Beleliklə pişiyin də, nağılin da sonu çatdı.



## KİTABIN İÇİNDƏKİLƏR



**ON İKİ AY.....4-5**



**İLAN AĞACI.....6-7**



**ÇAR VƏ DÜNYA GÖZƏLİ.....8-9**



**HEYVANLARIN, QUŞLARIN DİLİNİ BİLƏN ÇOBAN...10-11**



**MİN DOVSAN OTARAN ÇOBAN.....12-13**



**NƏ ÜÇÜN QOCALARA HÖRMƏT EDİRLƏR?.....14-15**



**NƏ ÜÇÜN İT PİŞİYƏ HÜRÜR, PİŞİK SİCAN .....**

**YEYİR?**



**İLYANA KOZINZYANA.....17**



**AMBE VƏ RAMBE.....18**

İbtidai sinif şagirdləri  
və məktəbəqədər  
azyaşlı uşaqlar üçün  
aylıq jurnal

1958-ci ildən çıxır

Təsisçi:  
Azərbaycan Gənclər İttifaqı

Baş redaktor:  
Rafiq Yusifoğlu

Redaksiya heyəti:

Hüseyin Abbaszadə  
Yusif Hüseynov  
Xanıməna Əlibəyli  
Ağacan Əhmədov  
Ənver Qarayev  
Zahid Xəlil  
Cahangir Məmmədov  
İlyas Tapdıq

Məsul kəlib:  
 İlqar Mehdiyev

Bədii redaktor:  
Arif Hüseynov

Dizayner -rəssam:  
Leyla Salamova

Redaksiyanın ünvani:

Bakı-AZ 1146,  
Mətbuat prospekti,  
529-cu məhəllə,  
Telefon 439 08 53

Çapa imzalambı: 20.05.05

Sifaris 1814

Tiraj 1500

Kağız formatı 60/90/118

Çap vəroqə 2,5

Hesab-naşr vəroqə 3,93

Oşet üssulu ilə çap olunub

Bakı

"Azərbaycan" nəşriyyatının  
mətbəəsi

Lisenziya № 022328

**GÖYDRCİN**

3000 manat

